



AZƏRBAYCAN



№ 99 (9554) 14 may 2024-cü il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Bütün dünya bilsin!

Cənubi Qafqazın ən güclü dövləti ilə hamı hesablaşmalıdır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü bütün işlər göz qabağında olduğundan biz yalnız 44 günlük Zəfər müharibəsinin yaşatdığı reallıqlardan danışacaqı!

- Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi emalıyyatlara başlamadan öncə yeni gencər nəslini təbliğ etdi, onların iştirakı ilə xüsusü təyinatlılar, komando destələri hazırlayıdı, ordunu on müasir silahlarla silahlandırdı, on yeni strategiya vo taktika tövbiq etdi!
- Azərbaycan xalqının indiyodək görünəməmiş milli birliyinə nail oldu!
- Düşməni vo onun arxasında duranları yaxşı tanıldıqdan üç cəbhədə - hərb meydandasında, diplomatiya sabosinde vo informasiya müharibəsinə döyüşərək hər türündə qolebo qaldı!
- Bütün təsir, təzyiq və hədə-qorxu cəhdlerinə əhəmiyyət verməyərək düşmən Ermənistan öz qoşunlarının ərazilərimizdən çıxarılmış qrafikini elan etməyənədək hərbi emalıyyatları dayandırmadı!
- Ermənistan ordusunu məhv edərək Rusyanın zamanəti ilə düşməni üçtərəflə Bəyənatı - kapitulyasiya aktını imzalamağa vadar etdi!
- Bütün burlardan sonra Azərbaycanın orası bütövlüyü, dövlət suvereniliyini və Konstitusiyası əsaslarını tomin edərək yeni reallıqlar yaratdı!

Düşməni diz çökdürən, onun havadalarını və müdafiəçilərini de məğlubiyətə uğradan, güclü orduya sahib, tarixinin ən qüdrətli Azə-

baycanını yaranan Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün yeni reallıqlardan çıxış edərək qalib dövlətin Müzəffər rəhbəri kimi davranır, qoşduğu şərtlərə hamının əməl etməsini nail olur!

❖ ❖ ❖

Sözünün sahibi olan cənab İlham Əliyev Karabağı yenidən qurmaqla cannəto çevirəcəyi barədəki vadini da şərəflə əməl etməkdədir!

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərafaşında yenidən Karabağ əigəsi rayonuna səfər edən, yeni obyektlərin ərməni lentini kəsərək təzələrinin bünövrəsini goyan, 32 illik hasrətdən sonra Şuşaya geriyyə qaytarılarən susənlərlə görüş keçirən, onənəvi "Xəribülbül" festivalında fərshə iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev mühüm açıqlamalar və mesajlar da verdi.

Öslində, bunlar qalib dövlətin qalib rəhbərinin konkret ünvanlara açıq mətnlər xəbərdarlıqları idi!

Bir qədər geriye qaydırıq xatırladıq ki, ortada üçtərəflə Bayanatın - kapitulyasiya aktının olmasına baxmayaraq, Ermənistan köhnə oyunlarını oynamaq, onənəvi "biclik"lərin işləşməsini, vəsitiçi adı ilə hadaralarını sülh danışıqlarına qataraq ATƏT-in keçmiş Minsk qrupunun riyakar və ikiüzlü, ikili standartlara əsaslanan "danslıq prosesi"nin yenidən tövbiqinə nail atdı.

Azərbaycan bir qədər sobir etdikdən sonra qatıyyatlı mövqeyin - "vasitəçilərsiz damışıqlar" formatumun tövbiqinə nail oldu!

► 5

COP29 komandası vəzifəsini məsuliyyətlə icra edir



COP29 komandası ardıcıl olaraq Bakıda və regionlarda tədbirlər keçirir. Tədbirlərdə COP29-un əhəmiyyətini özündə əks etdirən mövzular müzakirə edilir, hazırlıqlardan söz açılır, maliyyə mosaleləri gündəmə gəlir. İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməklə yanaşı, ətraf mühitin mühafizəsinə vo iqlim deyisişkiliyi ilə mübarizəyə töhfə vermek möqsədi keçirilən bu tədbirlərdə müeyyən təkif və təşəbbüsler irəli sürürlər. Həmçinin cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən iştirakçılar iqlimlə bağlı mövzuların aktuallığını nozora alaraq BMT-nin global tədbirlə bağlı təşəbbüslerini dəstekləyir. Məsələ, BMT-nin Azərbaycanda osas təsəfədlərləndən biri olan "Pasha Holding"ın stratejiyasını üzrə nümayəndəsi Teymur Hüseynov "29 iqlim səhəbəti: COP29-a gedən yol" adı tədbirdə deyib: "Bu il tədbirdən, iqlim mövzusunun aktuallığını nozora alaraq, biz öz "stakeholder"lərimiz üçün həm COP, həm də ümumiyyətli iqlim çağırışları barədə məlumatlılıq soviyyosunun artırılması imkanını yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən "29 iqlim səhəbəti" təşəbbüsü barədə eşişən kimi bu təşəbbüsə qoşulmaq niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən ümumiyyətkdə 29 tədbir keçiriləcək vo bu tədbirlərdən 4-ü "PAŞA Holding"ın tərəfdarlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən ilkini keçiririk. Çünkü müzakirələrə məhz əməkdaşlarımızdan başlamaq istedik". ► 8

AÇG-dən indiyədək 4,3 milyard bareldən çox neft hasil olunub

Bu yataqlar blokunun yenilikləri və perspektivləri tükənmir

AÇG-nin salnaməsindəki dəyərinin texminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028-ci illər) olacaq müddət baxımından bu təyinatlı şirkətlər qoşqarlarla seysimlət diqqətgat programına başlamış. Balaxanı və Fasilə lay dəstələrinin tədqiqinə yönəlmış bu program seysimlər mənbənin altında 740 kvadratkilometr, qobuledicilərin altında isə 507 kvadratkilometrik bir ərazini əhatə edir. Programın ümumi

dəyərinin texminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028-ci illər) olacaq müddət baxımından bu təyinatlı şirkətlər qoşqarlarla seysimlət diqqətgat programına başlamış. Belə ki, ötən rübərəndə ACE platformasının qurudan idarəetmə sistemi işə salıbm və bununla da qurğu BP-nin qurudan idarəə olunan ilk dəniz platformasına əvvəlib. Bundan olara, layihə çərçivəsində ilk neft üçün təlob olunan bütün hazırlıqları, o cümlədən 2023-cü ilin dekabrında qazılmasına start verilmiş ilk hasilat quyuşunun qazma işləri təmamlanıb. Mart ayında quyu özünü 3150 metr ümumi dərinliyinə çatıb və bütün digər hazırlıqlar bitəndən sonra bu il aprelin 16-da ACE-dən ilk neft olədə olunub.

► 10



Azərbaycan Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır



Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patricia Skotlendi qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizə səfərindən mömənluğunu bildirən Patricia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Li-

deri Heydər Əliyevin anadan olmasının ildönmüne tosadüf etməsini xüsusi vürgulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zorifa Əliyevənən mezarlarını ziyarət etdiyin bildirdi, dahi şəxsiyyətin və onun ömrüyən yoldasının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırladı.

► 2

"COP29 üçün sərgilədiyiniz cəsarət və sadıqliyi bir daha təqdir edirik"



Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru, Tonqanın Baş naziri və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqani, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafalouunu vo Baham Adaları Birliyinin xarici işlər nazirini Mitçel Frederik Audleyi qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz. Sizi gərmək xoşdur. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirim. Burada qonaqlarımızın iqlimlə bağlı mühüm məsələləri müzakirə etmələrini görmək çox xoşdur. Sizi konfransda dəvət etmək istəyirəm. Əlbəttə, ümidiyəm, siz konfransın açılış mərasimində olacaqsınız. Beləliklə, bu, ikitərəfli gündəliyimizi, bizim birləşmə necə çalışıa biləcəyimizi və bu ciddi iqlim çağırışını ilə bağlı sizi necə dəstekləyə biləcəyimizi müzakirə etmek üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz. Bilirom ki, Azərbaycanda geniş proqramınız və çoxlu gö-

rüşləriniz var. Əminəm ki, yaxşı toosuratlara geri dönəcəksiniz.

Tuvalunun general-qubernatoru Falani Tofinqan: Əlbəttə. Sabahınız xeyir, cənab Prezident. Men Tuvalunu təmsil edirəm. Tuvalu hökumətinə göndərdiyiniz dəvəti böyük minnədarlıq hissi ilə qəbul edirəm. Buna görə də gözəl paytaxtımız Bakı şəhərinə səfərinin hökumətərimiz - Azərbaycan hökuməti və mənim hökumətim arasında olan güclü diplomatik əlaqələrin aydın tozahürüdür.

Cənab Prezident, icazə verin, aşağıdakı tekifləri Sizin adı diqqətinizə çatdırıb. Bunlar osas son üç geniş sahəni ohata edir. COP29-ın bir nömrəli osas prioritətləri: İtki və Zərər Fondu-nun fəaliyyəti başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması. İqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjini ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi.

► 2



"Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-ci bəndlərinin rəhbər tutaraq **qorara alıb**:

Maddə 1. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I) 15-ci maddəsinin birinci hissəsinin on yedinci abzasına "aylıq əlavə," sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvəcibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqanın (qurumun) müyyən etdiyi qaydaya uyğun olaraq ödenilən bütün növ ödənişlər," sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikası

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinin rəhbər tutaraq **qorara alıb**:

1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-ci maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

ağır cinayətlər məhkəmələri üzrə:
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
Korimov Arzuyar Sadıq oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Vəliyeva Ayşən Umud qızı

hərbi məhkəmələr üzrə:
Füzuli Hərbi Məhkəməsi
İsmayılov Roman İsmayılov oğlu

İnzibati məhkəmələr üzrə:
Göncə İnzibati Məhkəməsi
Tağıyeva Ruhiyə Nadim qızı

Sumqayıt İnzibati Məhkəməsi
Axundova Aynur Oqtay qızı

Şirvan İnzibati Məhkəməsi
Quliyeva Roşidə Paşa qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Vəliyeva Elnara Fəxreddin qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Miriyeva Həbibə Novruz qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Məmmədli Samirə Məhəmməd qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
Xəlil Ülker Abdurrahman qızı
Oruçlu Aydan Adəm qızı
Seyidov Mirsadıq Mırsottar oğlu

rayon (şəhər) məhkəmələri üzrə:
Abşeron Rayon Məhkəməsi
Korimova Firuze Şahin qızı

Beyləqan Rayon Məhkəməsi
Cəbbarlı Xatun Mahir qızı

Bərdə Rayon Məhkəməsi
Abdullayev Fərman Firdun oğlu
Abdullayev Ziya Yaşar oğlu

Biləsuvar Rayon Məhkəməsi
Rəsulova Mədəni Camal qızı

Cəlilabad Rayon Məhkəməsi
Vəliyev Osman Akif oğlu

Füzuli Rayon Məhkəməsi
Məmmədli Sekinəxanım Naib qızı

İmişli Rayon Məhkəməsi
Mahmud Orxan Əlövsət oğlu

Kürdəmir Rayon Məhkəməsi
Mehdiyev Rahid Baxşəli oğlu

nın Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunu) 102.1.1-ci maddəsinə "aylıq əlavə," sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvəcibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqanın (qurumun) müyyən etdiyi qaydaya uyğun olaraq ödenilən bütün növ ödənişlər," sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2024-cü il

"Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fermanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qorara alram**:

1. Müyyən edilsin ki:

1.1. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin on yedinci abzasında (her iki halda) nozorda tətbiq olunmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti hökuməti keçirir;

1.2. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yedinci abzasında (ikinci halda) "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetini nozorda tutulmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti hökuməti keçirir;

1.3. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yedinci abzasında (birinci halda) "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nozorda tutulur;

1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində (her iki halda) nozorda tutulmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti hökuməti keçirir;

1.5. həmin Məcəllənin 102.1.1-ci maddəsində (ikinci halda) "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetini nozorda tutulur;

1.6. həmin Məcəllənin 102.1.1-ci maddəsində (birinci halda) "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nozorda tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanunundan irolu gölən məsələləri həll etsin.

3. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetini "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2.1-ci bənddə "üçüncü abzasında" sözləri "birinci hissəsinin üçüncü və on yedinci (ikinci halda) abzaslarında" sözləri ilə əvəz edilsin;

3.2. 2.4-cü bənddə "maddəsinin üçüncü" sözləri "maddəsinin birinci hissəsinin üçüncü, on yedinci (her iki halda)" sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yedinci abzasında (birinci halda) "or-

gan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nozorda tutulur;"

3.4. 2.6-ci bənd "15-ci maddəsinin" sözlərindən sonra "birinci hissəsinin" sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununa bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunun və bu Qanunun təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 616 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənd "101.1.4-cü" sözlərindən sonra "

4.2. 1.7-ci bənd "101.1.4-cü" sözlərindən sonra "

4.3. aşağıdakı məzmunda 1.10-1-ci bənd əlavə edilsin:

"10-1. həmin Məcəllənin 102.1.1-ci maddəsində (birinci halda) "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nozorda tutulur;"

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2024-cü il

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb



"Xarıbülbül" festivalı Laçında "Sələflər və xələflər" musiqi programı ilə davam edib



Təqdim olunan musiqi əsərlərinin bənzərsiz melodiyası ilə Hökori çayının xəfiş şırrılı və iştirakçıların gur alışqları sanki bir vohdət yaratmışdır. Üzüldək təbəssüm, qəlbəldəki forş və səraqlı ifalar güñəşli-buludlu Laçın sonmasında sanki oks-soda doğururdu.

Konsertdə sözləri sevimli şairimiz Azərbaycanın dilbər guşəsi Laçında davam edən festival Hökori çayı otağında iştirakçıları gur alışqları sanki bir vohdət yaratmışdır. Üzüldək təbəssüm, qəlbəldəki forş və səraqlı ifalar güñəşli-buludlu Laçın sonmasında sanki oks-soda doğururdu.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin övladı Arazla birgə milli musiqi alətlərindən təqdim olundu.

Təqdim olunan musiqi əsərlərinin bənzərsiz melodiyası ilə Hökori çayının xəfiş şırrılı və iştirakçıların gur alışqları sanki bir vohdət yaratmışdır. Üzüldək təbəssüm, qəlbəldəki forş və səraqlı ifalar güñəşli-buludlu Laçın sonmasında sanki oks-soda doğururdu.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi. Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi. Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.

Konsertdə əməkdaşlığı təsdiq etdi, Azərbaycanın tanınmış məşhur şairi Şirzad Fotoliyevin "Xarıbülbül" festivalının keçirilməsini müsbət təsdiq etdi.



Suşaya qayıdış unudulmaz tarixi hadisədir

"Prezident İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalırlar yaxşı bütün xalqımıza tarixi gün yaşatdı. 32 ilən sonra şuşalılar öz doğma yurdınə döndürülər. Dövlət başçısı Şuşaya köçməş ilk sakinlər görüşdü və şəhərin azad edilənində Azərbaycan hərbiçilərinin göstərdikləri şücaet və igidlikləndən danışdı".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputati Kamila Əliyeva söyləyib. Deputat bildirib ki, Şuşa bütün azərbaycanlıların qırur manbəyi, mədəniyyət paytaxtıdır. "Şuşa həm də türk və islam dünyası üçün əziz şəhərdür. Ona görə və Vətən müharibəsində Şuşanın işğaldan azad edilmişsi xalqımızın leyaqətinin özüne qaytarılması və müharibədə zəfərimizin töntənəsi idi. Şuşanı işğaldan azad edən mərd oğulları

rəsmi dünya hərb tarixinə yazılan böyük igidlik gəstəribələr. Ümumiyyətlə Azərbaycan Orduşu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində xalqımızın sarsılmaz rubunu və əzəmətinin nümayi etdirib".

Deputat deyib ki, Şuşa şəhəri öz əvvəlki tarixi görkəmini saxlamaqla on müasir formada yenidən qurulur: "Yeni yaşayış kompleksləri inşa edilir, ermənilərin təhjib etdiyi məscidlərimiz bərpə və ya tomir olunur. Doğma yurda qaydıcı sakinlərin möşgulluq məsəlesi öz həlli tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl mökanına çevrilir. Bu, Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir".

Azərbaycanın bu tərəqqi yolu Heydər Əliyev həkimiyətə goldəndən sonra qədəm qoyduğunu vurgulayan Kamila Əliyeva əlavə edib: "Həmin vaxt qədər ölkəmizdə xaos, özbəşənlər hökm sürdü. Həkimiyətə gəlmək uğrunda AXC - Müsəvət cütlüyünün satqını Şuşanın işğalına sobə olmuşdu. Alınmaz qala onda Şuşa müdafiəsiz qalmış, azərbaycanlılar doğma yurdandan didirən düşmənlər. Yeni Şuşanın ermənilərə təhvil verilməsinə sobə o vaxt həkimiyətədən olanları qorxaqlı idi. Vaxtılı Şuşanın işğali nöticəsində həkimiyətə gələnlərin bugünkü qələbəmizə de sevinməmələr bu baxımdan tos-dülli dəyil. Onları dünəncələr Ermoniständəki revansıst qüvvələrini cənindirdi".

Deputat onu da deyib ki, Ulu Öndər Heydər Əliyev xalqın haqlı tələbi ilə yenidən həkimiyətə goldəndən sonra orduşunu bir komandanlıq altında quruldu: "Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunda keçirilən hərbi əməliyyatlar nöticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edildi. 1994-cü ilde imzalanan atəşkəs-dən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclənməyo Başladı. Vətən müharibəsinə qazandığımız qələbə de bu mənəda Heydər Əliyevin qoymuş məhkəmə təməllərə dayanır".

Kamila Əliyeva yekunden qeyd edib ki, bu gün bölgənin en güclü və qüdrətli dövləti Azərbaycanıdır: "Conubi Qafqazda Azərbaycanın iradəsindən kənar heç bir məsələ həll oluna bilməz. Ermoniständən silahlandırınlardır da başa düşməldir-lər ki, ölkəmək qarşılıq tərəfdən hər tür təxribatın qarşısına qotuyut. Vətən müharibəsinə qazandığımız qələbə de bu mənəda Heydər Əliyevin qoymuş məhkəmə təməllərə dayanır".

Şuşa hərbiçiləri, qazanılmış şəhərin qarşısında bir neçə yaşayış məntəqəmiz işğaldan azad edildi. 1994-cü ilde imzalanan atəşkəs-dən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclənməyo Başladı. Vətən müharibəsinə qazandığımız qələbə de bu mənəda Heydər Əliyevin qoymuş məhkəmə təməllərə dayanır".

Kamila Əliyeva yekunden qeyd edib ki, bu gün bölgənin en güclü və qüdrətli dövləti Azərbaycanıdır: "Conubi Qafqazda Azərbaycanın iradəsindən kənar heç bir məsələ həll oluna bilməz. Ermoniständən silahlandırınlardır da başa düşməldir-lər ki, ölkəmək qarşılıq tərəfdən hər tür təxribatın qarşısına qotuyut. Vətən müharibəsinə qazandığımız qələbə de bu mənəda Heydər Əliyevin qoymuş məhkəmə təməllərə dayanır".

Şuşa hərbiçiləri, qazanılmış şəhərin qarşısında bir neçə yaşayış məntəqəmiz işğaldan azad edildi. 1994-cü ilde imzalanan atəşkəs-dən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclənməyo Başladı. Vətən müharibəsinə qazandığımız qələbə de bu mənəda Heydər Əliyevin qoymuş məhkəmə təməllərə dayanır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"



Şuşanın və Laçının Sus kəndinin 32 illik həsrətinə son qoyuldu

Sanki Şuşanın xilaskarını və
32 ilən sonra doğma yurda
qaydan şuşalıları qarşılamaq
fürsətini təqdim etdi.

Xatırladıq ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il avqustun 29-da Şuşada 8 hektara yaxın sahəde 23 binadan ibarət yaşayış kompleksini tomla qoymuldu. Yaşayış kompleksi 28-i biotaqlı, 195-i ikiotaqlı, 190-i üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olmaqla 450 mənzildən ibarətdir.

İlkin mərhələdə birinci yaşayış kompleksinin köç qrafikino əsasen, 20 ailə olmaqla 88 nəfər Şuşaya köçürüdü. Evlər Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Sakinlərin yaşaması üçün çox gözəl şərait yaradılıb.

Şuşalılar doğma yurda aparan avtomobilərin şəhər girərkən verdiyi işnənlər ilə birlikdə dillərə bini nida səsləndi: "Var ol, xilaskar Prezidentimiz", "Sağ ol Azərbaycan əsgəri", "Şuşanın azlıq uğrunda qanını töküb, canını qurban verən şəhidlərin min rohmat". Gözlərən şüslən sevincən göz yaşları torpağı düşdükəsən həsrətinə odu sənərdi. Bu meqəmdə şuşalıların dənə çox üzəkləri dənəndi. 32 illik həsrətin bitdiyi gündə, Şuşada sakinlərə bir yerdə sevinclərini bölüşürdülər.

Xatırladıq ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il avqustun 29-da Şuşada 8 hektara yaxın sahəde 23 binadan ibarət yaşayış kompleksini tomla qoymuldu. Yaşayış kompleksi 28-i biotaqlı, 195-i ikiotaqlı, 190-i üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olmaqla 450 mənzildən ibarətdir.

İlkin mərhələdə birinci yaşayış kompleksinin köç qrafikino əsasen, 20 ailə olmaqla 88 nəfər Şuşaya köçürüdü. Evlər Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Sakinlərin yaşaması üçün çox gözəl şərait yaradılıb.

Şuşalılar doğma yurda aparan avtomobilərin şəhər girərkən verdiyi işnənlər ilə birlikdə dillərə bini nida səsləndi: "Var ol, xilaskar Prezidentimiz", "Sağ ol Azərbaycan əsgəri", "Şuşanın azlıq uğrunda qanını töküb, canını qurban verən şəhidlərin min rohmat". Gözlərən şüslən sevincən göz yaşları torpağı düşdükəsən həsrətinə odu sənərdi. Bu meqəmdə şuşalıların dənə çox üzəkləri dənəndi. 32 illik həsrətin bitdiyi gündə, Şuşada sakinlərə bir yerdə sevinclərini bölüşürdülər.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

Şuşa bu gün əsl tikinti meydancasında xatırladı. Şəhərdə genişleyişli quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın onənəvi memarlıq üslubundan ibarət. Mənzillərdə sakinlərin rahat yaşamasalar üçün çox gözəl şərait yaradılıb.

İŞİMİZ, GÜZƏRANIMIZ

Vətən müharibəsində qazanılmış qələbədən sonra Azərbaycanın əzəzi bütövlüyünün bərpası keçmiş köçkünlərin öz doğma yudllarına qayıdaraq yaşaması üçün yeni mərholonin yaranmasına səbəb oldu. Döyüş əməlyatlarında göstərilən qəhrəmanlıq bölgədə irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına stimul verdi.

Berpa və yenidenqurmada osas məqsəd Qarabağ və Şərqi Zəngəzurda ona eyni şəhərin yaranmasına səbəb oldu. Döyüş əməlyatlarında göstərilən qəhrəmanlıq bölgədə irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına stimul verdi.

Artıq Qarabağ və Şərqi Zəngəzurda Böyük qayıdaraq dair xeyli işlər görülib. Erənəti vəndalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunub və proses hələ də davam edir. 30 il müddətinə daşı-dəş üstüdə qalmayan şəhərlər yenidən qurulur, inşasının gözəyən evlərin, binaların, məktəblərin, xəstəxanaların teməli qoyulur. Qısa müddətə görələn işlər deməyə osas verir ki, regionun iqtisadi potensialından sonorlular istifadə olunmaqla, əhalinin məskunlaşma soviyyosunun işğaldan əvvəlki soviyyoya qatdırılması təmin ediləcək. Buna kiməsü şübhə edo bilməz. Qeyd edək ki, yenidenqurma çörçivisində "ağlılı şəhər", "ağlılı kənd" və "yaşlı enerji" konsepsiyalardan istifadə olunur. Qarşıya qoyulan məqsədönlü vəzifələr nəticəsində ötən dörd ilə yaxın bir müddətə həmin torpaqların bəzi yerlərində laqıtlı yaşayış təmin edilib, müasir infastruktur qurulur.

Bütün bu layihə və programlara, əsaslılıqla tədbirləri Prezident İlham Əliyev özü rəhbərlik edir. Dövlət başçısının her sahifədə neçə-neçə sosial infastruktur obyektlərinin təməlini qoyması, açılışını etməsi bölgənin sıxılıqda dırçəldilmiş istiqamətinə işlərini fasiləsiz görüldür. Prezident mayın 10-da da bölgəyə sefəri zamanı onənəsinə sadıq qalaraq bir sərənətən açılışını etdi və təməlini qoyma. Bu, Qarabağın və Şərqi Zəngəzurun y-



"İnsan məskən salır"

Qarabağ və Şərqi Zəngəzurda bütün infastruktur kompleks şəkildə qurulur

nidən qurulması istiqamətində gedən işlərin davamlı olduğunu dəha bir təsdiqidir. İndiyədək gərələn işlər isə deyil.

Sənaye parkları, elektrik stansiyaları bölgənin iqtisadi imkanlarını da-ha da genişləndirməyə olvərsi şərait yaradıb. Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları tam güclü ilə fəaliyyətə başlayandan sonra Qarabağın və Şərqi Zəngəzurun iqtisadi mərkəzi olacaq. Bu ərazilərde elektrik stansiyaları bərpa olunur, yeniləri tikilir. Ekojoli cəhətdən təmiz "yaşlı enerji" istehsal edəcək elektrik stansiyaları təkintisi davam edir və onların bir neçəsində işlər tamamlanır. Bu ilin sonuna kimi Qarabağda və Şərqi Zəngəzurda 12 stansiyaların istismarla verilməsi nəzərdə tutulub. Baxmayaraq ki, regio-

nun sərt, keçilməz iqlim və relyefi var, üç ilən az bir müddətə ümumi güclü 226 MVT olan 4 su-elektrik stansiyasında elektrik avadanlıqlarının quraşdırılması və sazlama işləri icra edilib. Onu da deyək ki, işğaldan azad olan ərazilər üzrə dayanıqlı elektrik toçhızatı sxemi yaradıb və COP29 tödərinin keçiriləcəyi, "Yaşlı dünya naməni homayrılık il" elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi güclü 270 MVT olunan 32 su-elektrik stansiyası istismara veriləcək. Bu stansiyalarda ilərində 600 milyon kilovat-saatdan çox "yaşlı enerji" istehsal ediləcək. Azərbaycanın enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik enerji tələbatı 100 faiz "yaşlı enerji" hesabına təmin edilir. Bir neçə gün əvvəl Laçında "Zabux" vo-

"Qarıqlıqlaş" Kiçik Su-Elektrik stansiyaları (KSES) faaliyyəti başlayıb. Məlumat üçün bildirik ki, "Zabux" KSES 2,8 MVT, "Qarıqlıqlaş" KSES 4 MVT gücündədir. İl ərzində "Zabux" KSES-də 8-9 milyon, "Qarıqlıqlaş" KSES-də isə 11-12 milyon kilovat-saat "yaşlı enerji" istehsal olunacaq. Dövlət başçısının bu, yaxud digər infastruktur obyektlərinin açılışında şəxson istər etməsi onların vacibliliyi öne çırılır.

Bu gün Şuşada, Ağdamda, Zəngi-landa, Füzülidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iki layihələr uğurla davam etdirilir. Zəfer yoluñun təkintisindən sonra avtomobil yollarının, eləcə də demir yoluñun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. Üç il müddətin-

də böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyin bilavasitə şahidiyik. Dünyanın gözü öntədə işğaldan azad olunan orazılardan connota çevrilir. Ağdamda və digər rayonlarda binaların tikiləsi ilə yanğı, məscidlər bərpa edilir. Füzuli, Had-rut, eləcə də Şuşa Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri regionda yenidenqurma prosesindən təkan verir.

İşğaldan azad edilmiş orazılardan iqtisadi baxımdan güclənməsi həm də aqrar sektorun inkişafı ilə əlaqədardır. Bu işdə su anbarları, kanallar böyük rol oynayır. Bundan başqa, su anbarlarının enerji istehsalında da payı var. Ona görə də strateji əhəmiyyəti böyükdür və ölkənin enerji istehsalının on təbii və on ucuz yoldur. Bu baxımdan, Füzuli rayonundakı 3 su anbarı regionda kənd təsərrüfatının inkişafında çox böyük rol oynayır. Vaxtilə işğal altında olan "Köndəlençay-1", "Köndəlençay-2" və "Aşağı Köndəlençay" su anbarları qozalı poziviyetə düşmüştü. İstismarı mümkünəzən olan anbarların suyu bo-saldılb, bendlərdə, suburxıcı qurğularla, selötürəcək kanallarda təmir işləri aparılıb. Bu gün anbar tam gü-cü ilə istismara hazırlıdır. Yeri gölmüş-kən qeyd edək ki, "Köndəlençay" su anbarı kompleksini Prezident İlham Əliyev mayın 10-da Şuşaya sefəri çərçivəsində işə salıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan üçün Qarabağın və Şərqi Zəngəzurun on qısa müddətə bərpa edilməsi prioritətdir. Çökimnəden deyə bilerik ki, Zəngi-landa "ağlılı kənd" - Ağalı öz gözəlli ilə dünyani colb edir. Şuşada tarixi abidələr bərpa olunur, Füzuli, Cəbrayı, Ağdamda məktəblər tikilir. Şuşa شهرində 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisinin başa çatmasına və vaxt qalb. Bir sözə, regionun iqtisadiyyatı maddi-mənəvi prinsiplərə uyğun qurulur. Yeni şəhərlər, kəndlərdə infastruktur - işa obyektləri, məktəblər, xəstəxanalar bərpa olunaraq müasir tələblərə uyğun inşa edilir.

Artıq bu yerdələr həyat qaynarı, insanlar yurd-yuvalarında qayıda-qaraq torpaqlarında obedi məskunlaşırlar.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Bakıda XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək

Bu ay Bakı ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sonəsi üzrə beynəlxalq sərgilərə evsahibliliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sonəsi "InterFood" Azerbaycan" sərgiləri mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

"Caspian Agro" sərgisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilatı dəstək göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznes İnkışafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxrac və İnvestisiyaları Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İcki Sonəciliyi Assosiasiyyası (AQISA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.

Sərgilər ümumilikdə 38 ölkənin 500-ə yaxın şirkəti bir araya gotirok. Ötə ilə müqayisədə sərgilərin miqyasında 10 faiz artım müşahidə olunur. Sərgilərdə Azərbaycanla yanaş, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estonia, Əfqanistan, İspaniya, Finnləndiya, Fransa, Gürcüstan, Hindistan, İran İsləm Respublikası, İsrail, İsvəç, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxistən, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmenistan, Sri-Lanka, Venesuela, Yaponiya və Yunanistandən şirkətlər iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanistan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Sri-Lanka, İndoneziya, Özbekistan Milli Qrupları kənd təsərrüfatı və qida sonəsi məhsulları ilə təqdim olunacaq.

"Caspian Agro" və "InterFood Azerbaycan" sərgilərinin təşkilatçıları "Caspian Event Organisers" şirkəti, eləcə də onların tərefdəşləri olan "Caspian Event Management" və "ICA Events" şirkətləridir. Eyni zamanda sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyyası (ASTA) tərefdən aktiv şəkildə dəstəklənərlər.

Qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalı 8,7 faiz artmışdır

Cari ilin yanvar-aprel aylarında ölkə üzrə 21,1 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.

Sənaye məhsulunun 64,6 faizi mödənçarma, 29,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, böülü-dürüləmisi və toçhızatı, 0,8 faizi isə su toçhızatı, tullanıcların təmizlənməsi və emal sektorlarında istehsal olunmuşdur.

Mədənçarma sektorunda ömətooliq nef hasılıtı 5,7 faiz azalmış, ömətooliq qaz hasılıtı isə 4,3 faiz artmışdır.

AÇG-dən indiyədək 4,3 milyard bareldən çox neft hasil olunub

Bu yataqlar blokunun yenilikləri və perspektivləri tükənmir

Rayvis KRONBERQ: "Latviya Azərbaycanla logistika sahəsində əməkdaşlığı maraqlı göstərir"

Latviya Azərbaycanla logistika və beynəlxalq noqliyyat döhlizləri ilə yüksək təqdimatlı əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki, bir barədə Latviya Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Yeni geosiyasi reallıqları nəzərə alırdıq bu cür əməkdaşlıq bizim üçün vacibdir", - deyə Kronberq qeyd edib.

Iqtisadiyyatın müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,

"Asiyadan Avropana yəl düşmələrinə qlobal geosiyasi vəziyyətdəki dayışıklılıqla əlaqədar olaraq bir çox logistika problemləri ilə üzəldiyimizdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının müvəffəq tətbiqini təmin etmək və əməkdaşlığı maraqlı göstərir. Trend xəbor verir ki,



SUŞA *İslam dünyasının mədəniyyət paytaxtıdır*



● Qarabağ Azərbaycandır!

Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən festival



Azərbaycan xalqının son iki yüzillik tarixində ən şəhər hadisə baş verdi. 2020-ci ilin payızında işgalçı Ermanistan silahlı qüvvələrinin toxribatlı noticəsində başlanan ikinci Qarabağ müharibəsi qəhrəman Azərbaycan Ordusunun möhtəşəm Şəfəri ilə bitti. 44 günlük müharibədə qazandığımız qələbə Qarabağın və Şərqi Zəngəzurun otuz ilinə yaxınlaşmaqda olan işgalinə son qoydu. Məglubiyyyətin ağır yüksək qolbimizdən atdı. Qalib xalq oldu. Bu günlərdə artıq ilk sakinlərinin qarşılıqlı qədim qala şəhərimizdə - Şuşada keçirilən möhtəşəm todbirlərə do Azərbaycan xalqının bu əbədi qalibiyət yürüyüşünün qüruru və sevinci qarışır.

Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Müsiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva todbirdə iştirak etdilər. Dövlətimizin başçısı todbirdə çıxışında Azərbaycanın İslam dünyasının birləşməsi, İslami hərəkətlərin gücləndirilməsi üçün böyük səyər göstərdiyini qeyd etdi. Bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq todbirlər, müsiqi festivalları, mədəni todbirlər keçirilir: "Təbi ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyəti paytaxtı olmasının bəzən imkan verəcəki, öz mədəniyyətinə həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünən ictimaiyyətinə qatdırıd".

Dövlətimizin başçısı vurguladı ki, Şuşasız yaşadığımız 28 ilin həsabalar, həm bütün Azərbaycan xalqı mənəvi əzab iləri kimi öz yaddalarında saxlayırlar və saxlayacaqlar. Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı - ilk sakinlərin uzun fasilədən sonra öz doğma şəhərini qayıdış burada moskunlaşdırılmasını dəqiqətən təcdir edən Prezident İlham Əliyev Şuşanın tarixi simasının bərpası istiqamətində feal işlər getdiyini qeyd etdi. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Şuşa, sözün əsl monasında, dırçılır. İşğalçılar torofundan tamamilə daşıldışmış bir çox tarixi və dini abidələr bərpa olunub və olunmaqdadır: "Həzirdə dörd məscid

yenidən qurulub, digər məscidlərdən təmir-bərpa işləri aparılırlar".

Dövlət başçısı qırurla qeyd etdi ki, bu işgala baxmayaq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya biləti: "Biz Şuşa azad olundan sonra Şuşaya qayıtdıqda bir daha hor birmiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn her bir insan eyni şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işqə, əsərat dövründən yoxlamıdı və biz - Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmışız idik. Qan təkərlək, şəhərlər vərək, - Allah bütün şəhərlərimizə rəhmet eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüsləri noticəsində azad edilməni istirakımız parlaq sohifəsidir".

Şuşa mədəniyyət ocağı kimi tanınsa da, həzirdə, eyni zamanda, qohrəmənlər rəzmədir, zəfər rəzmədir və sülhün rəzmədir. Şuşanın azad olundan sonra işgalçılardan tam anladılar ki, müqavimət göstərməyin heç bir monasi yoxdur. Xalqımız Şuşanı tam həqiqi olaraq sülhün rəzmə kimi qiymətləndirir".

Heydor Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII "Xarıbülbül" Beynəlxalq Müsiqi Festivalının programı maraqlı və zəngin oldu. Otuz beş şəhərin qeyd edən festival Şuşa və Laçın şəhərlərində mayın 13-dən davam etdi.

Qeyd edək ki, ilk "Xarıbülbül" Müsiqi Festivalı 1989-cu ilin mayında keçirildi. Festival Şuşa şəhərində möşər xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə

əlaqədər düzənləndi. Konsertlər Cıdır düzü meydancasında iki il 7 məskəndə təşkil edildi. 100-o yaxın insanın qatıldığı I "Xarıbülbül" Müsiqi Festivalının iştirakçıları arasında yerli ifaçılarla yanaşı, Qazaxistən, Qırğızistən, Başqırdıstan, Lita və Belarusdan da müsiqi qrupları var idi. Sonrakı illerdə festival Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Ösfanistan kimi ölkələrin və SSRİ-nin müttəfiq respublikalarının iştirakı ilə düzənləndi.

1990-ci ildən beynəlxalq status daşıyan "Xarıbülbül" Müsiqi Festivalı yalnız Azərbaycanda ruhunu qoruyub saxlaya bildi: "Biz Şuşa azad olundan sonra Şuşaya qayıtdıqda bir daha hor birmiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn her bir insan eyni şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işqə, əsərat dövründən yoxlamıdı və biz - Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmışız idik. Qan təkərlək, şəhərlər vərək, - Allah bütün şəhərlərimizə rəhmet eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüsləri noticəsində azad edilməni istirakımız parlaq sohifəsidir".

Şuşa mədəniyyət ocağı kimi tanınsa da, həzirdə, eyni zamanda, qohrəmənlər rəzmədir, zəfər rəzmədir və sülhün rəzmədir. Şuşanın azad olundan sonra işgalçılardan tam anladılar ki, müqavimət göstərməyin heç bir monasi yoxdur. Xalqımız Şuşanı tam həqiqi olaraq sülhün rəzmə kimi qiymətləndirir".

Heydor Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII "Xarıbülbül" Beynəlxalq Müsiqi Festivalının programı maraqlı və zəngin oldu. Otuz beş şəhərin qeyd edən festival Şuşa və Laçın şəhərlərində mayın 13-dən davam etdi.

Qeyd edək ki, ilk "Xarıbülbül" Müsiqi Festivalı 1989-cu ilin mayında keçirildi. Festival Şuşa şəhərində möşər xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə

əlaqədər düzənləndi. Konsertlər Cıdır düzü meydancasında iki il 7 məskəndə təşkil edildi. 100-o yaxın insanın qatıldığı I "Xarıbülbül" Müsiqi Festivalının iştirakçıları arasında yerli ifaçılarla yanaşı, Qazaxistən, Qırğızistən, Başqırdıstan, Lita və Belarusdan da müsiqi qrupları var idi. Sonrakı illerdə festival Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Ösfanistan kimi ölkələrin və SSRİ-nin müttəfiq respublikalarının iştirakı ilə düzənləndi.

Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərenəcamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildi. Bu sərenəcamla "Xarıbülbül" festivalı və Şuşa şəhərinin heyatına unudulmaz məna, gözəllik verdi, onun azadlığı uğrunda canlarından keçənlərin ruhunu sevindirdi, xalqımız qurrulandı. Şuşa o gün bəxtiyar və xoşbəxt idi və həmişə azad, gələcək olacaqdır. Bu misralar həmin xoşbəxt anımları bir ifadəsidir.

Cılvalənin cana gəlməsi Şuşa, Qayalar sevinir, cölər gülləndir. Zəfər sevinci ilə durmuşdu qoşa, Şəhərin üzündən nur töküldür.

Mayın 11-də Azərbaycan Prezidenti, Ali Baş Komandanınə İlham Əliyevin düşünləmiş, uzaqgörən siyaseti, ordumuzu qüdrəti və xalqımızın birliyi noticəsində düşməndən azad olmuş Şuşamız özünün ən xoşbəxt günlərini yaşadı.

VII "Xarıbülbül" Beynəlxalq Müsiqi festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimindən ölkə rohborının, Mehrivan xanım Əliyevanın, dünən bir çox ölkələrdən golən mötəber sonot adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı Şuşa şəhərinin heyatına unudulmaz məna, gözəllik verdi, onun azadlığı uğrunda canlarından keçənlərin ruhunu sevindirdi, xalqımız qurrulandı. Şuşa o gün bəxtiyar və xoşbəxt idi və həmişə azad, gələcək olacaqdır. Bu misralar həmin xoşbəxt anımları bir ifadəsidir.

Cılvalənin cana gəlməsi Şuşa, Qayalar sevinir, cölər gülləndir. Zəfər sevinci ilə durmuşdu qoşa, Şəhərin üzündən nur töküldür.

Vüsal olonmışdı Cıdır düzüne, Nəğmə oxuyurdu ləsə bulğası. Uyub xaribülə gülün sözünə, Sursur, şad idi Turşuş yaylığı.

Tale ucaldı Molla Vaqifi, Natovan qolbindən silmişdi dördi. Qonaq-qaralıdı Bülbülün evi, Üzeyir dünənya not öyrəndirdi.

Alomut tutmuşdu Cabbarın sesi, Qasimbəy könlüni vermİŞdi ona. Connət Qarabağın gur Şikəstəsi, Bir məlhəm qoyurdu Xanın ruhuna.

Tahir RZAYEV, millət vəkili



● Ruhumuzun şəhəri

Bir özgə büsəti vardi Şuşanın



Çəmənələr, ağaclar, dağlar, bulaqlar, Bəxtəvər, boxtiyar, çox gözəl idi. Şuşaya can verən obidi bahar, Birdə sigal çəkən güclü ol idi.

Gördüyüm möcüzo, nə də nağıldı, Ruhdu çağlayırdı türkdə, səsdo. Ehtiram sosloş, güller yağırdı, Şəhid oğulların məzarı üstə.

Cox əllər üzəndi gözəlliyyinə, Başı çox bələlər çökdi, dayandı. Dözdü düşmənə, baxdı boyına, Gözünü bu günə dikdi, dayandı.

Yol açdı dostluğa, and, məhəbbətə, Çirkin əməllərə daş atdı Şuşa. Dünyanı sosloş sülh, adəlat, Haqqın heykəlini ucaltdı Şuşa.

Vəton, ruh, həqiqət, əzəmət, vüqar, Ucadır hor günü, xos ani ilə. Torpağı sevgisinin ığid oğulları, Tarixa bəxş etdi öz qamı ilə.

Şuşa əsrlərin qanlı yaddaşı, Xalqının sözünün and, kesəridir. Qarabağ haqqının bir məhəng dası, Müdrük rohbərinin Şah Əsəridir.

Tahir RZAYEV, millət vəkili

"Qarabağın incisi Şuşa" kitabı Bosniya və Herseqovinada nəşr olunub

Dövlət Tərcümə Mərkəzinin 2022-ci ilə ölkədə elan olunan "Şuşa il" na təhsil olaraq əsərə gətirdiyi "Qarabağın incisi - Şuşa" kitabı Sarayevo vəda nəşr edilib.



yaradılan Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqları, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyəti və yaradıcılığının özündə eks etdirən mövzular əhatə olunub. Nəşrin layihə rehbəri Xalq yazarı Afaq Mosud, bosniya dilinə tərcümə müəllifi isə tanınmış tərcüməçi Admirə Cosoviçdir.

"Xarıbülbül" festivalı çərçivəsində "Qarabağnamə" adlı sərgi açılıb

Heydor Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şuşa il"na təhsil olaraq əsərə gətirdiyi "Qarabağın incisi - Şuşa" kitabı Sarayevo vəda nəşr edilib.



Qarabağın tarixinə, füsunkar tobiotinə boyalaraya həyat verən tosviri sonet ustalarımızın "Lələzər körpüsü", "Saatlı məscidi", "Azad Şuşa", "Şuşa incisi", "Ana Vəton" və digər əsərlərin qarşısından da yaradılmışdır.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, müsiqi əsərləri, səfər mədəniyyəti, bayram coşkusunu, milli mətbəxi kimi mövzular böyük həvəsle canlandırılır.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurulmuş şəhərin mövzuları və əsərlərindən ibarət sərgi açıldı.

Şuşa şəhərində yerləşən Yaradıcılar mərkəzində 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, mösihi, xüsusiyyəti, xalqımızın rəsədindən qurul

Qan qrupunu dəyişdirmək artıq mümkündür

Tibbi təsnifata görə, insanlarda dörd qan qrupuna rast gəlinir. Türkibindəki züllallara əsasən, onlar O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) olaraq adlandırılır.

Insandan-insana qan köçürülməsinə XIX əsrden başlanılb. Lakin o zaman qan qrupları hələ müəyyən edilmişdiyi üçün proses lazımi nöticəni vermirdi. XX əsrde amerikalı alim Karl Landsteiner qan qruplarının müxtəlif olduğunu müəyyən edənə qədər bu belə davam etdi. K.Landsteiner müşahidə etdi ki, bir insanın qanındaki eritrositlərə başqa bir insanın qanını qarışdırıldıqda bəzən eritrositlər bir yero topalanır, bəzən isə yox. Bir sırada tədqiqatçılar sonra Karl Landsteiner I, II, III qan qruplarını, Çex alimi Yan Yanski isə IV qan qrupunu aşkar edib.

Ömrü boyu doyışmaz qalan qan qrupları valideyndən irlərə keçir. Statistikaya əsasən, insanlar arasında geniş yayılanı I qan qrupudur. Bu qan qrupuna dünya əhalisinin 33,5 faizində rast gəlinir. Digər qan qrupları isə tamamilə prosesi nöticosunda çox qidim və əsas qan qrupu olan I qan qrupundan tövənbil.

Dünyada I qan qrupu ilə müqayisədə digər qan qruplara, xüsusilə IV qan qrup-



puna daha az insanda rast gəlinir. Bu baxımdan, qanköçürmə və ya başqa ciddi əməliyyatlar zamanı həmin insanlar üçün uyğun qan tapmaq çətinlişir. I qrup qan iso müsbət rezulət qana sahib olan bütün insanlara köçürüle bilər. Dünya miqyasında ilde 60 milyon litra yaxın qan bağışlanısa da, bu ehtiyacları tam olaraq ödəmir.

İsveç və Danimarka tədqiqatçılar qan qılığı ilə mübarizədə effektiv metod tapıblar. Onlar bütün qan qruplarını I qan qrupuna çevirə bilecək üslub keşfetdilər. Nəzərən alıñmazdır ki, I qan qrupuna sahib insanların toxumının 50 faizində qan hüceyrələrinə şəkər zerorzsə olduğunu görə, onlar istenənilən qan qrupunda olan insanlara donor ola bilirlər.

İsveçin Lund Universitetinin tibb məsləhəti Martin Olsson və Danimarka Texniki Universitetinin müətəxəssisi Maher

Abou Hachem bu üsulu bağırşaq bakteriyalarında təpilan yeni ferment qarışığı sayosunda təpiblər. Tədqiqatçı qrup müəyyən növ bağırşaq mikroblastları təsəffüdündən istehsal olunan fermentlərin qarışımı müəyyən edərək hər növ qızılı qan hüceyrələrini universalla çevirməyə nail olublar. Bununla dəqiq növ qanı I qrupa çevirə biliblər.

Uzun illər davam edən bu təcrübələr əvvəlcə uğursuzluqla noticələnədə, tədqiqatçılar nehayət istediklərini nail olublar. Təcrübənin ilk illərində bütün antingenlər çıxarıldıqda belə, qan çox vaxt naməlum səbəblərdən alıcıların bədənləri tərəfindən radd edilənə də, alımların "Akermansia muciniphila" bakteriyasının istehsal etdiyi maddələri təciid etməsi ilə uğurlu noticə oldu etmək mümkün olub.

Bu metod qan qrupu uyğunluğunu 9 faizdən çox aşağı salıb. Yeni tibbi keşfə sayasənən banklara tacili qan çatışmazlığı ilə karşılaşmışdır. Bütün növ qanqruplara məxsus donorlara müraciət edə biləcəklər. Bu, həmçinin qan qrupu uyğunluğu tələb edən orqan transplantasiyalarını da tezlaşdırıb.

*Ülkər XASPOLADOVA,
"Azərbaycan"*

Bank of Baku ASC-nin səhmdarlarının nəzərinə

28 iyun 2024-cü il tarixində saat 15:00-da "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

Ünvan: Bankın Baş İdarəsi,
Bakı AZ1069, Atatürk prospekti, 42.
Telefon: 4470055.

İclasın gündəliyi bildirişlərə birləşərək səhmdarlarla göndərilər. Gündəlik üzrə materialları göstərilən ünvandən əldə etmək olar.

Bank of Baku SIZƏ YAXIN BANKCILIQ

К сведению акционеров ОАО "БАНК ОФ БАКУ"

28 июня 2024-го года в 15:00 состоится очередное заседание Общего Собрания Акционеров Открытого Акционерного Общества "Банк оф Баку".

Адрес: Головной Офис Банка,
Баку А31069, проспект Ататюрка, 42.
Телефон: 4470055.

Повестка заседания и уведомление высланы акционерам. Материалы по повестке можно получить по указанному адресу.

Hərbi qulluqcular arasında beşnövçülüq üzrə yarışlar keçirilib

Bu ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarında hərbi qulluqcular arasında "Hərbi beşnövçülüq" üzrə birincilik yarışları keçirilib.

Müdafia Nazirliyinin Mətbuat xidmotindən AZERTAC-a verilen məlumatata görə, yarışın açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Li-

deri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirosi birdənqəqlik sükütlə yad edilib, Dövlət himni səsləndirilib.

Çıxış edənlər iştirakçıları uğurlar arzulayıb, belə cür yarışların keçirilməsindən əsas məqsədin hərbi qulluqcuların fiziki və psixoloji dözmüllü-

yünün yoxlanılması, eləcə də güclü komandaların müəyyənləşdirilməsi olduğunu qeyd ediblər.

Hərbi qulluqcular manələrlə zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüclük növleri üzrə yarışlardan güclərini sınayıblar.

Yekun noticələrə əsasən qalıqları diplom, kubok və medallarla mükafatlandırılıblar.

Fransızlar Makronu ələ salırlar

Qəzəbli fermerlər qoyunları məktəbin birinci sinfinə qəbulə yazdırıblar

Franzis fermerlər təhsil ocaqlarının bağlanması qarşısını almaq üçün mal-qarani məktəbə yazdırırlar. Son məlumatata görə, ölkədə kənd məktəbləri sağardı qatışmazlıq səbəbindən bağlanır.

Ekspertlərin bildirdiyinə əsasən, Fransız prezidenti Emmanuel Makronun globalist siyaseti fermerlərin müflislişməsinə və kəndləri tərk etməsinə səbəb olub.

Üç kommunada yaşayan uşaqların oxuduğu Mozel departamentindəki orta məktəbdə yeni dərs ilinə cəmi 94 şagird qəbul olub. Buna görə də təhsil məssəsi siyaseti bağlanma təhlükəsi ilə üzülsət. Belə ki, sağardıların tələb olunan minimal sayı 98 nəfərdir.



Lakin valideynlər toslım olmamaq qararına gəliblər və qəfələn məktəbə qəbul olunanların məlumat bazasında dörd yeni ad peydə olub: Con Dir, Margqaret Düpə,

Fil Tondu və Valerian Deşam. Eyni vaxt da bölgəliyələrdən biri ilk baxışdan qəribə bir forman verib: "Indi məktəblilərə ilin istenilən mövsümündə isti yun paltar geyimləye icazə verilir".

Araşdırmadan sonra məlum olub ki, yeni "tələbələrin" hamısı qoyun imiş. Fermerlər onları məktəbə gətirib siniflərə buraxmaq istəsələr də, təhsil məssəsi siyaseti tərk etməsi ilə üzülsət. Təhsil məssəsinin həyətində toplaşan valideynlərin yekdil fikri isə bu olub: "Onsuz da uşaqlarımızla qoyun kimi davranırlar. Golin biz də bu absurdluq məntəqə sonluqça çatdırqa".

*Rizvan CƏFƏROV
"Azərbaycan"*

Əlaqə telefonları:

Qobul otagi	- 539-68-71,	Beynəlxalq həyat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyaset şöbəsi	- 538-56-60
Məsul katib	- 539-43-23,	İctimai alaşələr şöbəsi	- 539-49-20, 538-31-11
Məsul katib müavini	- 539-44-91,	Fotoliyasiya şöbəsi	- 538-84-73,
Parlement və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə,	"AZƏRBAYCAN" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az	az.reklam@mail.ru

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatayımu

qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatıyımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat

AZƏRBAYCAN

ŞUŞA QƏHRƏMANLIQ, ZƏFƏR VƏ SÜLH RƏMZİDİR

President İlham Əliyev və hərbi Məlumat Şöbəsi Baş direktoru İlham Əliyev Şəhərətərəfəndi ilə "Xəzər" idman kompleksində "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib

İlham Əliyev şəhərətərəfəndi ilə "Şəhərətərəfəndi" idman festivalının açılış mərasimində iştirak edib